

# AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

**Ad:** Fəridə

**Soyad:** Aslanova

**Ata adı:** Asim

**Təvəllüd:** 16.10.1993

**İş telefonu:** 0503247715

**Mob:** 0509972476

**E-mail:** farida\_aslanova\_93@mail.ru

**Fakültə:** Aqronomluq

**Kafedra:** Bağçılıq



## TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

2014-cü ildə ADAU-nun Aqronomluq ixtisasını bitirmişdir.

2016-cı ildə ADAU-nun Aqronomluq fakültəsinin Tərəvəzçilik ixtisasını bitirmişdir.

2017-ci ildə doktoranturaya qəbul olmuşdur. Hazırda "Gəncə-Qazax bölgəsinin Göygöl və Samux rayonları şəraitində aborigen və introduksiya olunmuş perspektivli üzüm sortlarının, seçilmiş klonlarının aqrobioloji xüsusiyyətləri" mövzusunda tədqiqat işi aparır.

## ƏMƏK FƏALİYYƏTİ

2016-cı ildə Ümumi əkinçilik Genetika və seleksiya kafedrasında laborant olaraq işə başlamışdır.

2017-ci ildən bağçılıq kafedrasının assistentidir. "Üzümçülük" (rus bölməsi) "Bitkiçilik məhsullarının istehsal texnologiyası" (rus bölməsi) fənlərindən mühazirə, Tərəvəzçilik fənnindən laboratoriya dərsləri aparır. 8 məqalənin müəllifidir.

## TƏDQIQAT SAHƏSİ

Gəncə-Qazax bölgəsinin Göygöl və Samux rayonları şəraitində aborigen və introduksiya olunmuş perspektivli üzüm sortlarının, seçilmiş klonlarının aqrobioloji xüsusiyyətləri

## BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. Сборник научных трудов Украинских наук « Актуальные научные исследования в современном мире» выпуск 2, часть 2, февраль 2018 с-104-108

2.Сборник научных трудов Украинских наук « Актуальные научные исследования в современном мире» выпуск 11, часть 5, февраль 2020 с-18-22

## **ELMI ƏSƏRLƏRİ**

1.Магические свойства яблоны // ADAU TEC, Doktorant və Dissertantların Elmi-Prakraktiki konfransının materialları 2013, 47s.

2.Влияние антропогенных факторов на ризосферу томатов // Müasir Aqrar Elm: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri Beynəlxalq elmi praktiki konfrans I cild 2014, 15 s.

3.Современная технология выращивания томата в защищенном грунте// Magistrların XV Respublika elmi konfransının materialları I hissə 2015, 217 s.

4.Выращивание томата в защищенном грунте Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd Təsərrüfatı İli” elan edilməsinə həsr olunmuş bakalavriat və magistrantların elmi-praktik konfransının tezisləri 2015, 118s.

5.Гəncə Qazax zonasında irisəlxım üzüm sortunun böyümə gücünün məhsuldarlığa təsiri// Сборник научных трудов Украинских наук « Актуальные научные исследования в современном мире» выпуск 2, часть 2, февраль 2018 с-104-108

6.Гəncə-Qazax bölgəsində Vitis Vinifera l. növünə aid sortların müəyyən olunması// Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsi “Xəbərlər Məcmuəsi” №3 (77) Gəncə- 2019, s-176-181

7. Torpaqşünaslıq ixtisasına “Üzümçülük” fənnindən proqram

## **DİL BİLİKLƏRİ**

İngilis

Rus